



Elnarə AKİMOVA

Fikir həyatımızda

qvardiya". O, etibarlı əllərdən aldığı elmi etibarlı əllərə həvalə edib onun sabahına inanmaq, ondan arxayın olmaq isteyir. "İnsan yetişdir, ondan həmisişlik bəhər götürərsən", - deyib müdriklərimiz. Isa Həbibbəylinin də amalı bu princip üstündə köklənib. Sabahlı ədəbiyyatın yaranmasında qələmindən tutmuş qayğısına qədər nümunə ünvani olmaqdan usanır.

İsa Həbibbəylinin Naxçıvan Dövlət Universitetindəki rəhbər fəaliyyəti, islahatçılığı, az zaman içinde orada gerçəkləşdiriyi məzəfi işlər onu ədəbiyyat adlı bütün sahələrdə tanıtmışdı. Akademiya sisteminə gəlisi də həmin missiyanın davamı oldu, islahat və iş əzminin daha geniş masstabda təzahür üçün imkanlar açıldı. İlk addım və yaxud Nobelli yazar Volfi Şoyinka ilə İnstitut zalında canlı görüş təşkil edib dünən Azərbaycanın bir künçünə siğdırmağı

ləndirilən məruzə mətnlərinin yer aldığı kitablar, İnstitutda anım günləri daim yad olunan ustad ədəbiyyatşünaslar (M.A. Daşdəzadə, M.Quluzadə, M.C.Cəfərov, K.Talibzadə, Y.Qarayev, Ə.Səferli) və onların seçmə əsərlərinin çap olunub təkrar ədəbi dövriyyəyə getirilməsi də bə qayğı və diqqətin bariz nümunələridir. Həbelə elmi kontekstidə ilk dəfə "Fizika və lirika", "Neft və ədəbiyyat" mövzularının qabarması və müxtəlif döşünçənin yönünü daşıyan alimləri bir araya cəm edib ədəbiyyata daha geniş spektrlərdən nəzər yetirmək cəhdid... Dünən yəni seçilmiş türklərdən olan Olyas Süleymenovu Ədəbiyyat İnstitutuna dəvət edib əməkdaşları bayram ehvalı yasatdığı gün, yaxud Nobelli yazar Volfi Şoyinka ilə İnstitut zalında canlı görüş təşkil edib dünən Azərbaycanın bir künçünə siğdırmağı

İsa Həbibbəylinin bioqrafiyası, bu bioqrafiyaya sığan kitablar ədəbiyyatımızı sistemli görüb-duymağa material verir, klassik ədəbiyyatdan tutmuş çağdaş ədəbiyyatımızın ən son dövrlərinin qədər keçilən yol görünür bu yazılarında. Məsələ yalnız araştırma ilə bitmir əlbəttə, onların yaddaşla mənəvi temasda rolü müstəsnadır.

Son illərin ədəbi gündəminin yaranmasında akademik Isa Həbibbəylinin adı basılı faktor kimi iştirak edir. Ədəbiyyata dair aldığımız ən önəmli xəborlar məhz, Isa Həbibbəylinin gerçəkləşdirdiyi işlərin eksəsəsində kimi çatdırılır ictimaiyyət. Bunun özü alimin yaradıcı xarakterini yeterinə aydın xarakterizə edən amıldır. Isa Həbibbəyli sözdən əmələ, fikirdən əyanılıya, ideyadan praktik səciyyəyə doğru ən müxtəlif işlərin gerçəkləşməsində rol oynayır. Tanıdığım vaxtdan etibarən men Isa müəllimin ancaq ədəbiyyatla nəfəs alan, hər zaman harasa tələson, sənki hansısa məqamı nəzərdən qoymaqdan ehtiyatlanmış kimi gözdən qaçırmamağa çalışan biri olaraq gördüm. Onun yorulmaz fəaliyyətinin, İnstitut daxilində və kənarda ədəbiyyat naminə çalışma-cabalarının, qədirişənəşliqə ya-naşdırı faktlərin qibələləsəsi bir təvəzükərliq, işə köklənmək yanğısı var. Bütün bu təvəzükərliq və can yanğısı əsl ədəbiyyat adamlarında görməye alışmışdır.

Mənim Ədəbiyyat İnstitutundan fəaliyyətimin başlanğıcı Yaşar Qarayevin İnstitutta rəhbərlik etdiyi son bir illik dönmə təsadüf etdi. Bu bir ilde Yaşar müəllimləndən o qədər böyüklik gördüm ki, hələ də o dəyərli ziyalımlı nur içində xatirələyir. Söhbət yalnız özümə münasibətin həssəsiyi ilə ölçülümlür əlbəttə. Men heç vaxt ədəbiyyatı özündə sevənlərdən olmadım. Ümumi mənzərəyə münasibətə dəyərləndirdim insan exalqını. Isa Həbibbəyli İnstitutda rəhbər gəlisi ile bu duyumumun yaddasını təzəledi ilk növbədə. Alimliklə insanlığı, elmi ilə mənəviyyatı qoşa qanad kimi stimul oldu biz gənclərə. Təsəvvür edirsin, İnstitutun pillekənində qəfl rəsətlərənən direktorunla və o, sənən dünən çap olunan məqələnin haqqında fikir və mülahizələrini səsləndirir. İlk baxışda qeyri-adı heç na yoxdur. Qəribə olan bu qədər iş gərginliyinin içində əməkdaşın yazısına göstərilən diqqətdir ki, bu diqqəti özüne qarşı hiss etdiyi ni institutun bütün əməkdaşları birmənalı şəkildə təsdiq edə bilər. Xüsusiət, gənclərə qarşı yüksək həssaslığı Isa müəllimin xarakterini keyfiyyətləndirir. Ədəbi tribunaları daha çox gənclərin ixtiyarına buraxıb, onları geniş özüñüsfədə, axtarış imkanları verib. Sevdiyi bii ifadə də var: "Gənc

rurdu. Yadimdadı, Isa müəllim İnstitut əməkdaşları ilə tamşılıq üçün şöbələrə daxil olduğu zaman alimlərin istəyi, onu narahat edən problemlər ilə maraqlanmış, daha dəqiq desək, boşluqları doldurmağa evin içindən başlamışı tərcih etmişdi. Bu görüşlərin birində men də akademika öz istəyimi ünvanlaşmış, 80-ci illərdən daim keçirilən ilinə yekunlarına dair məruzələrin sistemli xarakter albəvət tapmasının, sonradan toplu halında çap edilməsinin gərəkləyini vurğulamışdım. Isa müəllimin dərhal razılışmış, ordaca söz vermişdi: hər il ədəbi yekunlara dair həm məruzələr dirləniləcək, həm də onların çap gecikdirilmədən reallaşacaqdı. Verdiyi sözü tutdu Isa müəllim. Düz beş ildir sərəsər Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunlarına həsr olunmuş elmi-yaradıcılıq müşavirəsinin materialları az sonra toplu halında nəşr olunur. Üstəlik çapçı çıxdan dayandırılmış "Ədəbiyyat macməsi", "Ədəbi elaqələr", "Xəbərlər" jurnallarının yenidən dirçəliyi, nəşrinə xitam verilməsi, həbelə nəzəri problemləri cəhiva edən "Poetika-izm" macməsinin ardıcıl çapı xüsusi elmi tədqiqatları ilə bağlı ünvan arayan doktorantların təmənnəsiz üz tutu biləcəyi toplulardır. Ard-arda keçirilən konfranslar (M.Fəraqı, M.F.Axundzadə, Ə.Hüseynzadə və b. ilə bağlı) və orda sos-

bacdığı o möhtəşəm anlar, eyni kontekstdə bu yaxınlarda Çingiz Aytmətovla bağlı düzənlədiyi beynəlxalq səviyyəli konfrans, dünən bir çox ölkələrdən dəvət almış alimlərin məruzələrindən sərgilənən Aytaymov sevgisine şahid olmaq, Beynəlxalq ana dili ilə bağlı Isa müəllimin dəvət etdiyi respublika məktəblilərinin ifasında səslənən şeir parçalarını dinləmək, onların balaca qətblərdən işığa, vətən duyğusuna salındığımız o kövrək məqamlar hər deyəndə əle düşən məsələ deyil. Bütün bunları Isa müəllimin necə sevə-sevə, ürəkdələsi etdiyinin fərqində olmuşam. Harda azacıq da olsa ədəbiyyat adına nəsə varsa Isa Həbibbəyli o məqama həssaslığı ilə diqqət çəkir.

İsa Həbibbəyli 70-ci illər ədəbiyənin yetirməsidir. Məmməd Cəfər Cəfərov məktəbinin ən yaxşı dəyərlərini mənimşəyib ədəbi prosesə yanaşmadan prioriteti çevirən çoxşönlü tədqiqatçı alımdır. Məmməd Cəfər Cəfərov sevgisi Isa Həbibbəylinin tərcüməyi-halından işiq kimi keçir. Onunla ilk görüşün sonradan ömür yoluunu müyyənəldirəcək tössüratlarını 1987-ci ilə müəlliminə ünvanlaşdı, bir məktub gözel anladır: "Məmməd Cəfər Cəfərov məktəbi"nin şagirdi olmaqınla yalnız fax edə bilərəm". Bu fikirləri hələ ü il bundan əvvəl oxuyub təsirlənmış, eyni zamanda

İsa müəllimin içindəki işığın hardan qaynaqlanması aydın olmuşdu: Ustadi sevmək fənni... Bəlkə adı bir detaldır, amma iri xirdə fərqi yoxdur, insan ona edilən yaxşılığı dəyərləndirə bilirsə, bunu özü böyük sədaqət duyğusundan xəbər verir. Isa Həbibbəyli tərcüməyi-halının Məmməd Cəfər Cəfərov sevgisini diri saxlayaraq yaddaşının ən munis tərəfinə ötürür. Məqamı gəldikcə toxunur, klassik elmi-nəzəri təcrübə qaynağımız kimi ünvanını nişan verir. Məqalələrinin birində yazır: "fikrimca, ədəbiyyatlaşmışlıq sahəsində xüsusi elmi məktəb yaratmaq şərəfi hələlik Firdun bəy Köçəriyə və Məmməd Cəfər Cəfərova nasib olmudsın". Milli özünədərkə proseslərinin dərinləşdiyi XIX əsr ədəbiyyatı ilə bağlı maraqlı məqamları tədqiq predmetinə çəvirən "Xoş gördük, Mirzə Fətəli Axundzadə" məqalesini sevimli müəllimlərin ifadə edib. Tosadüfi deyil ki, bu yaxınlarda "Get dolanlılon, xainsən əla" pyesini üzə çıxırb ədəbi ictimaiyyətə təqdim edən də Isa Həbibbəyli oldu. Eyni sədaqət hissələ Isa Həbibbəyli dövlətinə və dövlətçiliyinə, milli ideologiyaya etibarlıdır, doğuldugu Naxçıvan torpağına, dərs alıǵı müəllimlərə sadıqdır. Xüsusilə azərbaycanlıq ideologiyası onun əsərlərinin, məqalələrinin başlıca istiqamətidir. Isa Həbibbəylinin son illərde meydana qoymuş ədəbiyyat tarixçiliyi konsepsiyasının yeni dövr üçün əhamiyyəti də ilk növbədə, onun azərbaycanlıq ideologiyasının prinsipləri əsasında yaşılmalıdır.

İsa Həbibbəyli milli şurun yetkinləşməsi, xalqın etnogenezisinin darki üçün vacib olan bu amilin bir doktrina, konsepsiya kimi ədəbi-nəzəri fikirdə qoyuluşunun vacibliyini təsbit edən alımdır. Onun bütün yaradıcılığı büsbütün bu ideologiyanın prinsipləri əsasında qərar tutub. Bunların lap uca mərtəbatında isə təbii ki, Cəlil Məmmədquluzadəyə olan sevgi dayanır. Büyük yazılının əsərlərində onun azərbaycanlıq xətti, milli şurun Isa Həbibbəylinin da alım kimi yaradıcılıq kredosunun əsasında dayanan başlıca amildir. Və bu iki ziyanlı, onların mexaniki deyil, ruhsal-mənəvi birliyinin əsasında dayanan amilin ilkin adı da elə azərbaycanlıq duyğusudur. Isa Həbibbəyli Cəlil Məmmədquluzadə ərsinin sistemə salınması, onun bütün nəsil şəcorasının müyyəyənliyinin aşkar çıxmazı üçün ömür verən əsərdir. Cəlilşünaslığın elm kimki inkişafı Isa Həbibbəylinin adı ilə bağlıdır. Bir detalı toxunmadan ölü bilmişim. Milli müştəqillik illərinin ədəbi təqnidində dissertasiya üzərində çalışarkən alımın Mirzə Cəlilə bağlı yalnız tədqiqatlarını deyil, onu dövrün nihilist meyillərindən qorumaq uğrunda çabalalarını matbuata işləyib oxumus, araşdırıbmama daxil etmişim. Bu yazılarla Isa Həbibbəyli Mirzə Cəlil ərsinə bütün mənalarda sahib çıxırdı. Ədəbi irsə dayaq duran, ona sahiblənməyi bacaran zi-

isa Həbibbəyli

yahı obrazı çizirdi düşünçolordu. İndi de bu qodər işin, gərginliyin arasında İsa müəlli-min Cəlil Məmmədquluzada ırsına olan sevgi və diqqəti azalmır. Usta nasırın əşərlərini digər dillərdə tərcümə etdirir, onların milli döyərlər işiçində oxunuşunun vacib tərəflərinə öncə cəkir.

İsa Həbibbəylinin bioqrafiyası, bu bioqrafiyaya siğan kitablar ədəbiyyatımızı sistemli görüb duymağa material verir, klassik ədəbiyyatdan tutmuş çağdaş ədəbiyyatımızın ən son dövrlərinə qədər keçilən yol görünür bu yazıldarda. Məsələ yəniniz araştırma ilə bitmir əlbəttə, onların yaddaşla mənəvi təmasda rolü müstəsnadır. İ.Həbibbəyli 90-ci illərdə güclənən yaddaş təliminin aparıcı fiqurlarından oldu. Bu faktdır ki, 90-ci illərin ədəbiyyatşunaslığının əsas, prioritet istiqaməti Zamanla dialoq kökləndi. Çünkü arxada bəda gedən illərin yaratdığı boşluqlar vardi, irolidə istiqamətinin gözələyən elmi-nəzəri düşüncə. Həmin illərdə ədəbiyyatşunaslığımızda güclənən yaddaş təlimi zamanın, tarixi dərkin şifrlərini nişan verən ünvanları id. Isa Həbibbəylini də sənətə, dövrə ya-naşmasına bu amilin əhəmiyyətli rolu vardı: "Böyük ədəbiyyatı tarixi ənənələr, müasir Zaman və gələcək miqyasında qararlaq, dəyərləndirmək və xalqa çatdırmaq Ədəbiyyatşunaslıq elminin borcu və vəzifəsidir"; üstəlik, Isa Həbibbəyli bura şəxsiyyət amilinin önəmini eləv edirdi: "Yazıcı Zamani düşündürən və qabaqlayan böyük ideallar səviyyəsino çatdıraq ədəbi şəxsiyyətə çevirilir". Isa Həbibbəylinin nəzəri düşüncələrinin hədəfində milli ədəbiyyədi fikrin tarixi inkişafına xas qanunauyğunluqlardır. O, bu qanunauyğunluqların tədqiqinə üç prizmadan nəzər yetirir: şəxsiyyət və onun bodii inkişafda rolü, milli məşkүrə və azərbaycanlıq amili. Maraqlıdır ki, bu prinsiplər alimin ədəbiyyat tarixinin öyrənilməsinin də qarşısında dayanan struktur amillərdir: sivilizasiya amili, ədəbi-tarixi proseslərin reallığı, Azərbaycanda ədəbi cərəyanlar və Azərbaycanlıq məşkүrəsi.

Zaman, şəxsiyyət və böyük ədəbiyyat... Geniş, həm də bir-biri ilə bağlı olan anlayışlardır. Hər şəxsiyyət həm də içindən keçdiyi zamanı əbədiləşdirir yaradıcılığında. Ədəbiyyat tarixi həm də şəxsiyyətlərin tarixidir. Zamana hüduduz baxmaq, onun bütün tərkib və parametri ilə görünüşünü istəyəndə odəbiyyat tarixinin sistemli mənzorosunu yaratmaq cəhitiyac hiss edirsin. İsa Həbibbaylı bu amilin vacibliyini dərk edən və yalnız dərk yox, əmol mənasında icrasına köklənən azsaylı alimlərimizdəndir. Bu gün qədər alım ədəbiyyat tariximizi özəm və ardıcıl tədqiq predmetinə çevirən möqələrlər mətbuatda çıxış etməkdədir. Müstəqillik qazandığımız illərdə bizdə yaradıcılığı mübahisə predmetinə çevrilmiş bir çox



şəxsiyyətlərin əsərlərinin çağdaş dövirlər kontekstində öz qiymətini alması prosesində bu yazıların əhəmiyyəti böyükdür. Bu məqalələrdə tarixi faktlar, situasiyalar, yaddaşa münasibət məsələsi yeni reallıqlarla dərk olunub meydana qoyulub. Həmin istiqamətdə metodoloji istiqaməti də düzgün təyin edib İsa müəllim. Faktın genetiğini müəyyənləşdirməyi meyar seçib. Çünkü tarixi-adəbi prosesin xarakteri və çalarlarını dərk etmədən müasir prosesi təhlil etmək və qiymətləndirmək, onun şəhərin və dərk kina girişmək metodoloji baxımdan doğru deyil. Ona görə də müasir prosesin klassik adəbiyyatın təcrübəsini çatdırmaq, hadisənin, faktın etnik-tarixi tipini müəyyənləşdirmək üçün temələ nüfuzdan baslavıb.

Ədəbiyyat tariximiz özürnilməsi zamanı müellif boşluqların üzərinə diqqət çəkir, hansı istiqamətdə problemlər mövəud olduğunu xüsusi vurgulayır. Məsələn, "Azərbaycan-türk bədii düşücsini fars dilində ifadə edən" Şəms Təbrizinin ölkəmizdə az özürnilməsi üzərinə diqqət çəkən İsa Həbibbəyli doğru olaraq təklif edir ki, daha çox araşdırılmış ünvan kimi "Türkiyədə Şəms Təbrizi haqqında yazılıb naşr edilmiş ən yaxşı tədqiqat əsərlərindən birini Azərbaycan dilinə çevirib, ölkəmizdə çap edib ictimaiyyətə çatdırmaq mövəud boşluğu aradan qaldırmaq mümkündür". Yaxud XVII əsri boşluq mərhələsi kimi sociyələndirmək meyillişindən arındırmaq üçün İsa Həbibbəyli ona layiq olduğu sociyyəvi mözəmən aşılamağa çalışır. İsa Həbibbəyli haqqıdır: "Mövcud tədqiqatlarda bir qayda olaraq məsələnin klassik torosuna üstünlük verildiyi üçün uzun dövr orzindo XVII əsrin poeziyasından xüsusi mərhələ kimi bəhs olunmamışdır".

İsa Həbibbəyli bu dövrü yeni bir poetik sistemin yaradılması üçün zəruri mərhələ adlandırır, yaradılan yeni obrazı və onu ifa-

də edən əslubu ədəbiyyatın doğma faktı kimi döyrəldərdir: "Bu dövrədə ənənəvi şeir dövrünün arxada qaldığını görməmək mümkün deyildir. XVII əsrin poeziyası Məhəmməd Füzulidən Molla Pənah Vaqifə keçid ədəbiyyatının osas təzahürlərini özündə eks etdirir... XVII əsrin epik-didaktik meyillərini yaşamadan, birdən-birə realist şeirə keçilə bilməzdi. Bu mənədə XVII əsr Azərbaycan poeziyasına Məhəmməd Füzuli lirikasının davamı olmaqla bərabər, həm də Molla Pənah Vaqif şeirinin əvvəli kimi bilməq lazımdır. Bu, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və əhəmiyyəti olan bir mərhələdir".

İsa Hübəbbəyli ədəbiyyat tariximizin
heç bir dövründə səfər-nəzər etmir. Ümumiyyətə, boşluq mərhələsi deyə sociyyət-ləndirilən bir zaman kosımı ifadəsi həqiqi-qəti eks etdirmir. Boş mərhələ olmur, bir mərhələ öz bətmində digəri üçün zəmin hazırlayır və bu mərhələ keçidləri ədəbi inkişafın töbii iqlimində baş tutur.

İsa Həbibbəyli bəhs etdiyi hər sənətkarın yaradıcılıq özülliyini tezis kimi ümumi-ləşdirir. Qeyd edək ki, bu, ədəbiyyat tarixinin daxilində hər yazıçı, yaxud şairin öz dəst-xətti, fərdi üslubu ilə görünməsi üçün doğru təhlil üsuludur. İsa müəllim xüsusi-dən ümumiyyə, yaxud ümumidən fərdi yara-dıcılıq üslublarına çıxmışla milli ədəbiyyat tariximizin dolğun, əhatəli mənzəresini ya-radır.

Bu mənzərə aydınlığında, ədəbi qanunayğunluqlar kontekstində İsa Həbibbəylinin dolğun səciyyəsini verdiyi amillərdən biri də Naxçıvan mühütidir. İsa Həbibbəyli Naxçıvan ədəbi-elmī mühütinə sistemə saldı, onu etnoqrafiyasından tutmuş ədəbi mühitinə qədər araştırma predmetinə çevirib özəlliklərini meydana çıxardı. "Mustafa Kamal Atatürk və Naxçıvan", "Duzdağ mozaikası", "Nuhçixandan Naxçıvana" və b.

kitabları Isa Həbibəylinin yalnız doğuldğu torpağa seväşindən boy verən mətnlər deyil, bu cəhdin özü da Cəlil Məmmədqul-quzadə, Hüseyin Cavid, Məhəmməd Tağı Sıdqi, Eynəli Sultanovun torpağın fəxarət rəmzinə çevirməyə yönəlmış eyni missiya-nın içindədir. Hər halda maraqlı və yeni faktlardır. Nizami Gəncəvinin Əcəmi Naxçıvanı ilə XII əsrin səksəninci illerinin ikinci yarısında Naxçıvan şəhərində görüşmək ehtimalı, "Nəsiminin dövrün böyük

mütəfəkkiri kimi inam və etiqad bəslidiyi Fəzlullah Nəiminin özü və osorlari ilə tanış olmaq üçün Naxçıvanda - Astrabadda onunla görüşmək ehtimalı reallıq uyğundur", - kimi fikirlər bir torofdən klassik sənətkarlarımızın münasibət özəlliklərini meydana qoyursa, digər torofdən Naxçıvan ədəbi mühitinin şaxsolının öyrənilməsinə fayda verir.

İsa Həbibbəyli nəzəriyyəçi alimdir, "XX əsrin əvvəllərindəki ədəbi prosesi təfərrüatına qədər bilən görkəmli mütəxəssisdir" (Azər Turan). O, Məmməd Cəfərdən, Abbas Zamanovdan gələn klassik ədəbiyyatımızı XXI əsrin modern düşüncə sınırlarına daşıya bildi, onu yeni istiqamətlərə zənginləşdirdi. Cəsərətlə demək olar, müstəqillik dövrü ədəbiyyat-şəhərümüzün modern tədqiq səviyyəsi İsa Həbibbəyli ilə başlayır. Bu, alimin bütün yaradıcı fəaliyyətinin götürüb çıxardığı mənətiyi davamdır. Onun xüsusiilə iki kitabı - "Ədəbi-tarixi yaddas" və "müasirlik" və "Ədəbi şəxsiyyət və zaman" kitabları müstəqillik dövrü Azərbaycan ədəbiyyatına dair ədəbiyyatşəhərümüzü maraqlandıran, onun tədqiq predmetinə daxil olan bütün problemlərin geniş mənzərəsini yaradır. Klassik və müasir əsərlər, folklor və yazılı ədəbiyyat, ədəbi şəxsiyyət və mühit amilləri bu iki kitabda elmi-nəzəri səviyyədə tədqiqini təpib.

İsa Həbibbəyli cərəyanlar barədə milli ədəbiyyatşünaslıqdakı mövcud buxovları, ironiya və inamsızlığı aradan qaldırdı, bu barədə geniş və qatıyyətli danışmağa yol açıldı. Təsəvvür edin, postmodernizm termininə hələ də qıcıqla yanaşıldığı dövrdə Isa Həbibbəyli ondan çağdaş ədəbiyyatın əsas ədəbi cərəyanı kimi bəhs etdi. "Kulis.az" portalında gənc yazıçı Qan Turalının səsləndirdiyi bir məqamı xatırlayıram: "Bu yaxınlarda Isa Həbibbəyli çox maraqlı bir fikir dedi: "Müstəqillik dövründə özünü ən çox realize və yüksək şəkildə təsdiq edən ədəbi cərəyan postmodernizmdir". Isa Həbibbəylinin bunu deməyi çox maraqlı oldu. Çünkü əvvəllər postmodernizmə qarşı çıxılsalar var idi".

İsa Həbibbəyli ədəbiyyatşunaslıqlı ədəbi prosesin yaxınlaşmasına, qaynayıb-qarışmasına çalışan ədəbiyyatşunaslardanıdır. Bu da onun ədəbiyyatı vahid, sistemli mexanizm kimi bütöv görmək əzmindən doğur. Alimin hər il artıq ənənəyə çevrilmiş "Ədəbi yekunlar"la bağlı elmi-yaradıcılıq müşavirəsinə marağı da onun cari ədəbiyyatı giindəmdə saxlamaq istəyindən doğur. Artıq beşinci ildir şahid oluruq, Isa Həbibbəyli moruzoların dincinləndiyi gün bütün vacib işlərdən özünü arndırır, hər moruzunu diqqətlə dinleyir, fikir mübadiləsi anar, gənətərlərin bəllisür

İsa müllim müsteqillik dövrü Azərbaycan ədəbiyyatının öyrənilməsinə, onun bütün tərkib və parametrləri ilə görünüşünə əlahiddə maraq göstərir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ikicildiliyinin hazırlanması, Heydər Əliyevin 90 illiyi ilə bağlı "Ədəbiyyatda Heydər Əliyev" obrazı: tarixi gerçəklilikdən idealə" kitabı, müasiri olduğu şair və yazarçıların yeni əsərlərinə mütəmadi diqqəti son elmi yaradılığının prioritet istiqamətlərindəndir.

Bəli, İsa Həbibbəyli imzası bu gün elmi-odəbi mühitin dinamikasını, hərəkət mexanizmini stimullaşdırır. O, bu fərqli statusu qısa müddədən sonra, fikir həyatımızın prioritetinə çevriləməyi bacarıb. Yalnız meydana qoyulan kitab, məqalə, oml, iş mənasında yox əlbəttə. Məğruri bir odobi viedana siğınmaq, əldə olan səlahiyyəti ləyqət soviyyəsində tömsil etmək...
prioritet istiqamətlərinəndən